
CAVANŞİR YUSİFLİ
Filologiya elmləri doktoru, professor

**ƏDƏBİYYATIMIZIN SƏHNƏSİ
ABDULLA ŞAIQ – “HƏPİMİZ BİR GÜNƏŞİN
ZƏRRƏSİYİZ...”**

“... *Ey qardaşlar, həyatın qədrini biliniz,... oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işq düşsün, üfunatlı və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur...*”

Firudin bəy Köçərli

Abdulla Şaiq yüksək və fundamental təhsil almışdı: Tiflisdə və Xorasanda. Poetika, məntiq, dini və dünyəvi elmlər, ərəb şeiri və ədəbiyyatı tarixi. Xorasanda olarkən Yusif Ziya hər iki qardaşa elmə və ədəbiyyata marağın yanğıya çevrilməsində əsaslı rol oynadı. O dərəcədə ki, böyük qardaş bu hadisə-yə hörmətlə müəllimin adını özünə təxəllüs götürdü: Axund Yusif Ziya. Abdulla Şaiq Bakıya gəlib müəllimlik hüququ verən şəhadətnaməni alır, şəhərin qaynar həyatına qovuşur, uşaqlıqdan qəlbinə yığışan ülvi duyğularla daha sonralar – Xorasan və Bakıda gördüyü mənzərələr - millətin ac-yalavac vəziyyətdə, ələmlər içində çırpınması hansı məqam-

dasa birləşib onu gedəcək yolun başına gətirir. Abdulla Şaiq "Vətən" şeirini yazır. Bu tipli mətnləri ancaq maarifçi məfkurəli insan yaza bilərdi, həm də ana dilini VƏTƏN bilən bir şəxs. Abdulla Şaiqin hansı üslubda yazdığını, bir sözlə şeirlərinin poetikasını müxtəlif elmi üsullarla şərh etmək mümkündür və bu, müəyyən dərəcədə yazılıb da. Ancaq bir cəhət zənnimizcə çox önemlidir: yaratıcı insan qoşulduğu ədəbi hərəkatda qələmداşları ilə birləşməzdən qabaq onlardan fərqlənir, yəni əslində hər şeyi əlahəzrət FƏRQ yaratır; o dövr Azərbaycan poeziyasında romantik pafosluların sayı az deyildi, Abdulla Şaiqin poetik mətnlərində bir cəhət üzdə olmasa da, həmişə fərq yaratırıdı: intonasiyanın sakit tonu, ritmin ləngərliyi, sanki bu mətn son məqamda və sanki unudulmamaq üçün yazılıb, həm də elə bir arxayıncılıqla ki, varsa, yazılaceq, son məqam olsa belə! Yəni, Abdulla Şaiq misralardakı enerjinin becid, əlbəəl insan qəlbinə sirayət edən axınindansa mənanın sadə, ləkonik, hər bir yaşda və səviyyədə olan insanın dilinə çox yaxın şəkildə ifadəsinə üstünlük verirdi. Bu üslubda yazan isimlər mənanı hifz edən, onun pardaqlanıb çoxalmasına ömrünü verən və məhz bu məqsədə yönəlik çalışan sənətkarlardır. Misralar arası gəzib-dolaşan, qəlbə yol arayan duyğu sakit, iddiyasız şəkil-

də veriləndə mənanın ifadəsi üçün ərazi genişləndikcə genişlənir, bu cəhəti biz A.Şaiqin tərcümələrində də, xüsusən N.Gəncəvidən etdiyi poetik çevirmədə aydın görülür. Bu mənada o kontekstdə Abdulla Şaiq tək idi. Tək olduğuna görə də üslub hadisəsidir, folklorunki hikmətlə yazılı mətnlərdəki üslub reveransları onun istənilən mətnində qovuşuq halındaydı.

Gördükcə dərdini əriyir cismi-natəvan,
Ney tək sizildayır dili-pürqəm, vətən, vətən!
Qarşımıda dərd, matəmə batmış gözəl mələk
Səslər həzin səda ilə hərdəm: vətən, vətən!

Başqa tipli mətnlər də qələmə alır. Ancaq ədəbiyyatşunaslıq araşdırılmalarında Abdulla Şaiqin bu tipli mətnlərindən bəhs edərkən "... oxucunu təbiiyələndirirdi..." kimi ifadələr yanlışdır, ədəbi aləmin başlanğıcında, kandarında olan bir gənc bu mətnləri ilə belə mümkünüsüz işin qulpundan yapışmadı (elə sonralar da!), daha doğrusu, bunu heç ağlına gətirməzdi. Bu isə bədii mətnlərə münasibətdə oriyentirin olmamasından irəli gəlir. Əslində Abdulla Şaiq bu kimi çox gərəkli işləri praktik fəaliyyəti ilə əyanıləşdirirdi, 1906 və 1907-ci illərdə keçirilən müəllimlərin qurultayında fəal iştiraki, qurultaydan

dərhal sonra üç dərslik ("Uşaq çeşməyi", "Uşaq gözlüyü" və "Gülzar") hazırlayır. Daha sonralar "Milli qıraət", "Ədəbiyyat dərsləri", "Türk çələngi" kimi dərslik və müntəxəbatlar yazır, beləliklə demək olar ki, A.Şaiqin praktik fəaliyyəti sayəsində bir neçə nəslin normal və milli əsaslarda təhsili üçün möhkəm əsas hazırlanır. Bu mənada onun fəaliyyətini kapsamca yalnız Firidun bəy Köçərli ilə müqayisə etmək olar, cəfakeslik, usanmadan millət yolunda çalışmaq və uzaqqorənlik bu hər iki böyük şəxsiyyətin niyatində idi. Bir tərəfdən dərsliklər yazır, digər yandan bədii mətnləri həm tərcümə edir, həm də özü uşaq şeirlərini qələmə alır. Hər şey maarif çırığının yandırılması ilə, ilk qıgilcimin ötürülməsi ilə başlayır. "Durna çırığı" artefaktını ilk dəfə ucqar bir kənddə bir tarix-ölkəşünaslıq muze-yində görmüşəm, daha sonralar Abdulla Şaiqin məşhur uşaq şeirlərini oxuduqda həmin detal yadına düşürdü, bu çıraq gecənin zülmətində durnalara yol göstərir ki, azmasınlar, Abdulla Şaiq də məhz bu işlə məşğul idi (Abdulla Şaiqin qohumu Səməd Vurğun daha sonralar yazacaqdı: *Niyə şeirimizin baş qəhrəmanı// gah İrandan gəlir, gah da Turandan//Bəs mənim ölkəmin varlığı hani...*), ölkənin varlığının formallaşmasında, dünyaya tanıdılmasında o maarifçi nəslin əvəzsiz əməyi olub.

Abdulla Şaiqin uşaqlar üçün yazdığı şeirlər bir neçə baxımdan əhəmiyyətlidir; bu mətnlər elə bir zəmin hazırlayıb ki, yazıda ilkin duygu olaraq ondan uzaqlaşmaq qeyri-mümkündür. *Bənövşəyəm, bənövşə// düşmüşəm dilə-dişə... Qərənfiləm mən//Gözəl gülləm mən//Yaşıl saplaqlı//Bir sünbü'ləm mən...*

... Sonra, təmsillər: Və nəhayət, *Tülkü həccə gedir...* Adı idomalaşmış bu təmsilin cövhərində məhz uşaq müdrikliyinin ifadəsi var. Tülkü həccə gedir... həm də böyüklər üçün bir dərs. Folklor mətnlərində, xüsusən şeir şəklində olan mətnlərdə belə bir xüsusiyyət var: ləng, hər şeyin ətraflı, bitdə-bitdə təsvirindən sonra elə bir "ümumiləşdirici" misra gəlir ki, o təsviri "gözdən itirir", mahiyyətin bütün incəlikləri gözlərin önündə canlanır. Həmin misra(lar) "təsvirin təsviri" olmaqla ifadə metodu kimi çox dərin və ilk baxışdan anlaşılmazdır, bu məqam ona qədər keçirdiyimiz hisləri elə bir səviyyədə qovuşdurur (unutdurur həm də!) və nəhayətə çatdırır ki, bütün deyilənlər bir misrada, onun nüvəsində birləşir (başqalaşır həm də!): *qələm oynar qaşında... (Şiş papağı başında//Qələm oynar qaşında//Yüz əlli beş yaşındad//Lap cavan öldü kosa//Gəlməz kimsələr yasa//Kosam iki cannidü//Keçim onnan qannidü//Yaz gəldi düşmannıdu//Kosam bir oyun eylər//Öz özün toyun eylər//Mənim-kosamcanlıdı//*

Qolları mərcanlıdı//Kosama əl vurmayın//Kosam yazıq canlıdır.)

“Tülkü həccə gedir” mətnində də məhz bu poetik özəllik var, yəni Abdulla Şaiq folklorдан istifadə eləmirdi, özü folklor yaradırdı: uşaq folkloru. Bu özəllik sonrakı dövrlərdə uşaq şairi kimi tanınan Məmməd Aslan, Məstan Günər, Əli Kərim, Tofiq Mahmud, İlyas Tapdıq və digər şairlərin yaradıcılığında əsas xüsusiyyətə çevrildi. Baxın: *Nənənin evində gəbə var//Gəbənin üstündə dəvə var//Dəvənin belində təpə var//Təpənin üstündə nəvə var//Dəvənin yunundan toxunur gəbələr//Dəvənin üstündə dayanır təpələr//Təpələr üstündə oynayır nəvələr.* Abdulla Şaiqin açdığı yol, istiqamət təkcə yuxarıda göstərdiyimiz nüansla məhdudlaşdırır, bunun başqa bir özəlliyi də var: zaman-zaman uşaqlar üçün şeir və mənzum nağıllar yazan şairlərimiz (Məsələn, Məstan Günər) bədii yaradıcılığın digər sahələrində yeni nəfəs qazanmaq üçün unikal şans əldə etmiş olurlar, bu keyfiyyət hər şeydən öncə elə Abdulla Şaiqin özünə aiddir, o, ən müxtəlif janrlarda eyni uğurla gözəl mətnlər yaradırdı, çünkü yol göstərən idi, durna çırığı kimi...

Abdulla Şaiq bu qədər müxtəlif və fərqli sahələrdə qələm çalmasına baxmayaraq hər bir işə sis temli yanaşmağı sevirdi. Və yazdığını hər bir işin itib getməyəcəyinə möhkəm inam bəsləyirdi. Eynən Fi-

ridun bəy Köçərlidə olduğu kimi. Ölümündən sonra “Azərbaycan ədəbiyyatı tarixi materiallarını” məhz həyat yoldaşı nəşriyyata təqdim eləmişdi (1925-ci il). Abdulla Şaiq hansı dövr olur-olsun, siyasi rejim ölkədə hansı zülm ağacını əkir-əksin var olan nəsnələrinitməyəcəyini bilirdi, itsə belə bu şeylər nadir incilər kimi hansı bir vətən övladınınsa qələmindən pöhrələnəcəkdi. Yəni, Abdulla Şaiqin ədəbiyyat anlayışında bir arasıkəsilməz ədəbi proses məqamı onu yaradıcılığa sövq edən işin mahiyətindən irəli gəlirdi. Bir də fundamental təhsil görməsindən. Yuxarıda vurğuladıq ki, iki qardaşın – Yusif və Abdulla Şaiqin dünyagörüşünün formalaşmasında Xorasanda onlara dərs keçən müəllimin – Yusif Ziya'nın böyük rolü olur. A.Şaiq bədii tərcüməyə məhz gənc ikən Xorasanda başlayır. İlk olaraq Krilovun “Sazəndələr” təmsilini rus dilindən fars dilinə çevirir və müəlliminə göstərir. Müəllimin “de görüm, sən farssan, ya Azərbaycanlı?” sualı onun həyatında dönüş nöqtəsi olur. A.Şaiq rus dilini Tiflis Ruhani idarəsinin nəzdindəki altı illik məktəbdə öyrənmişdi, daha sonralar dil bilgisini inkişaf etdim-rək üçün ancaq rus dilində kitabların olduğu şəxsi kitabxananı satın alır və hər şey bundan başlayır... Krilovun uşaqlar üçün yazdığını təmsillərin bö-

yük əksəriyyətini məhz o ana dilinə çevirir, Avropa klassiklərinin əsərlərindən parçalar tərcümə edir.

“Məktub yetişmədi”. “Həkimiz bir günəşin zərrəsiyik” kimi bu da yazıçı düşüncəsinin, gələcəyə ünvanladığı mesaj-metaforadır. Nədənsə, bu hekayəni oxuduqda yada Ə.Məmmədxanının “Buz heykəl” əsəri düşür. Bu iki hekayə keçmişdən gələcəyə ünvanlanmış bir metaforik mesajın bəlirtisi, müükəmməl işarələridir. Yəni, Abdulla Şaiq ilk çinqını elə bir mənbədən almışdı ki, onun yandırıldığı şam gələcəkdə nəsildən-nəsilə ötürülmək üçün idi. Ona görə də bədii mətnlərdən çıxıb gələn “Şaiqanə” ifadəsi təsadüfi və ötəri bir söz deyildir. Abdulla Şaiq davam edən hadisələrdəndir, davam etdikcə bu missiyanın ifadəsi zamanla daha da müükəmməlləşir, diqqət edin, Abdulla Şaiq kimi Ənvər Məmmədxanlı da dünya ədəbiyyatını çox gözəl bilirdi, mütaliə bu ik böyük ziyanlıya qəribə enerji vermişdi: bədii mətni sövq-təbii hissiyyatla yaradıb onun içindəki “həyatı” incəliyinə qədər işləmək, ora varmaq və missiyanı qənirsiz şəkildə ötürə bilmək eşqi, şövqü və həsrəti. “Məktub yetişmədi” bu anlamda gələcəkdə “təkmilləşmək”, müükəmməl diskursiv ifadəyə çevrilmək üçün yazılmışdı – “Buz heykəl” hekayəsi vasitəsi ilə, bu sonucusu isə modern Azərbaycan nasirlərinin yaradıcılığında bir daha diriləcəkdir.

Abdulla Şaiqin hekayəsində alt və üst qatda iki həyat tərzi qarşılaşdırılır, bir təhkiyə müstəvisində birləşir və ayrılır və hər iki halda faciə ilə sonuclanır. Qurban neft quyusunun sahibinə baxdıqda və məktub qoynunda şəhər basırığında yixılarkən saymaz-yana keçən şən adamları gördükdə bircə şeyi düşünnür: nə xoşbəxti bu insanlar, bir azdan evlərinə gedəcək, ipisti ocaqlarının başında olacaqlar. Qurbanınsa bircə əlacı vardi: ailəsinə məktub yazdırmaq və ağasının tamahının quyusunda boğulmaq...

Abdulla Şaiq bitməyən hadisədir...